

Qoşulmama Hərəkatı mühüm beynəlxalq platforma kimi...

Azərbaycanın təşəbbüsleri təşkilata üzv ölkələr tərəfindən yüksək dəyərləndirilir

Qoşulmama Hərəkatının (QH) 60 illik yubileyi ilə əlaqədar Serbiyanın paytaxtı Belqradda keçirilən Yüksək Səviyyəli görüşlə bağlı Hərəkatın sədri qismində Azərbaycan tərəfindən xülasə sənədi yayılıb. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən qəzetiimizə verilən məlumata görə, sənəddə Qoşulmama Hərəkatının Bandung Prinsiplərinə uyğun olaraq bütün dövlətlərin sülh şəraitində birgə yaşayışı və dayanıqlı inkişafın təşviq olunması məqsədi və dünyanın ikinci böyük siyasi platformasının yaradılması təqdirdə edilir. Beynəlxalq sülh və təhlükəsizliyə olan yeni hədə və təhdidlərə rəğmən hazırda Qoşulmama Hərəkatının artmaqdə olan effektivliyi, möhkəmlənən birliyi və müasir çağırışlara uyğunlaşlığı məmənunluqla ifadə olunur.



Sənəddə tədbir iştirakçılarının beynəlxalq vəziyyəti, o cümlədən beynəlxalq hüquqa hörmətsizliklə müşayiət olunan artmaqdə olan siyasi gərginlik, ayrı-seçkililik, irqçılık və ksenofobiyanın artımının davam etməsi, COVID-19 pandemiyası və onun dünya dövlətlərinin sosial-iqtisadi vəziyyətinə təsiri və s. təhlil edərək qlobal səylərin çoxtərəflilik, beynəlxalq əməkdaşlıq və həmrəylik ruhunda səfərbər edilməsinin əhəmiyyəti özəksini tapır. Burada, həmçinin tədbir iştirakçılarının QH-nin hazırlı sədri qismində Azərbaycan Respublikası Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüslerin, o cümlədən COVID-19 pandemiyası ilə mübarizə sahəsində, eləcə də pandemiya sonrası bərpa ilə əlaqədar təşəbbüsleri yüksək qiymətləndirdikləri vurgulanır.

Milli Məclisin deputatı Anar Məmmədov Azərbaycanın yadıgi bəyanatla bağlı qəzetiiməzə açıqlamasında bildirib ki, Qoşulmama Hərəkatı çərçivəsindəki fealiyyəti zamanı ölkəmiz bir çox ölkələrlə həm ikitərəflili, həm də çoxtərəflili münasibətlər qurub: "Eyni zamanda, dünyanın bir çox dövlətləri də regionun lideri olan Azərbaycanla dostluq münasibətlərinin yaradılmasında daim maraqlıdır. Bunun nəticəsidir ki, diplomatik müstəvidə aparılan uğurlu siyaset nəticəsində Azərbaycan bir çox dövlətləri özündə birləşdirən Qoşulmama Hərəkatının 2019-2022-ci illərdə sədri seçildi. Qoşulmama Hərəkatı 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Yalnız elə bu faktın özü Hərəkatın müasir beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən necə mühüm çoxtərəflili platforma olmasını göstərir. Dünya dövlətlərinin üçdəikisini əhatə edən bir təsisatın mühüm toplantılarında müzakirə edilən məsələlər şübhəsiz ki, BMT Baş Assambleyasının gündəliyinin formallaşmasına da böyük təsir göstərir. 10 il əvvəl Azərbaycanın da üzv olduğu Qoşulmama Hərəkatının bu il yaradılmasının 60 illiyi qeyd olunur. Qoşulmama Hərəkatının təməlində sülh, qlobal həmrəyliyin möhkəmləndirilməsi dayandığından, mürəkkəb qlobal çətinliklər Hərəkatın aktuallığını və əhəmiyyətini daha da artırıb. Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi "Bandung prinsipləri" Azərbaycanın xarici siyasetinin prioritətlərinə tam uyğundur. Qısa müddət ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazanıb".

Millet vəkilinin sözlərinə görə, Azərbaycan Qoşulmama Hərəkatına sədrlilik müddətində təşkilatın prinsiplərinə sadıq qalaraq, qurumun beynəlxalq münasibətlər sisteminə rolunun daha da artması, o cümlədən Azərbaycanla üzv ölkələr arasında əlaqələrin daha da inkişaf etdirilməsi, milli maraqlarının təmin olunması istiqamət-

tində ciddi addımlar atır. Ölkəmizin BMT-dən sonra dünyanın ən böyük ikinci beynəlxalq təşkilatına sədrlilik etməsi ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyinin möhkəmlənməsinə xidmet edir.

Millet vəkili Şahin İsmayılov isə qəzetiiməzə açıqlamasında qeyd edib ki, bu gün ölkəmiz Qoşulmama Hərəkatı da daxil olmaqla, bir çox beynəlxalq təşkilatlarda uğurla təmsil olunur: "Qoşulmama Hərəkatına rəhbərlik etdiyimiz vaxtdan başlayaraq, ölkəmiz dünyani iflic vəziyyətinə salmış pandemiyyaya qarşı birgə mübarizə aparmaq və bütün səylərin səfərbər edilməsi məqsədilə beynəlxalq təşəbbüslerlə çıxış edib. 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin Zirvə görüşü təşkil olundu. Zirvə görüşündə qarşıya qoyulmuş hədəflərdən biri də tibbi ehtiyacların müəyyən edilməsi məqsədilə Hərəkata üzv dövlətlərin məlumat bazasının yaradılması idi. Hansı ki, bu gün ÜST koronavirusa qarşı aparılan mübarizədə mövcud ehtiyacların müəyyənləşdirilməsi məqsədilə istinad mənbəyi kimi həmin məlumat bazasından istifadə edir. Həmçinin Qoşulmama Hərəkatının adından dövlətimizin başçısı tərəfindən pandemiyanın qarşısının alınması və fəsadların aradan qaldırılması məqsədilə dövlət və hökumət başçıları səviyyəsində Birləşmiş Millətlər Təşkilatına Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təklif edildi. Təklif BMT-ə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəklənərək qəbul edildi və BMT-nin Xüsusi Sessiyası 2020-ci il dekabrın 3-4-də baş tutdu".

Millet vəkili xatırladıb ki, Qoşulmama Hərəkatı ötən dövr ərzində Ermenistanın Azərbaycana qarşı herbi təcavüzünü pisleyən qətnamələr qəbul edib: "30 ilə yaxın idi ki, Ermənistan ərazimizin təqribən 20 faizini işğal altında saxlayırdı. Vətən müharibəsi dövründə isə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə QH-na üzv olan ölkələr təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 sayılı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdirmişdi. Onların bu israrlı mövqeyi nəticəsində Təhlükəsizlik Şurasının bir sıra daimi üzvləri bəyanat layihəsini geri götürməyə məcbur olmuşdular. Həmin vaxt məhz Hərəkata üzv dövlətlərin fealiyyəti nəticəsində Azərbaycan maraqlarına uyğun olmayan sənədin qəbul edilməsinin qarşısı alındı. Büttövlükdə, bu təşkilat Azərbaycan üçün mühüm beynəlxalq platformadır və ölkəmiz QH çərçivəsində uğurlu fealiyyətini bundan sonra da davam etdirəcək".

Nardar BAYRAMLI